



## Moskva gr danqlarn sonu ola bilir - II Qaraba sava an mslsidir

Ermnistan hkumtinin ziddiyytli v thriki mvqeyi Azrbaycan n baqa seim imkan qoymur; Rsmi Bak: "Ermnistan ial qvvlri Azrbaycan razilrindn geri kilmdn v oradan zorla qovulmu azrbaycanl mcburi kknlr geri qaytmadan slh mmkn deyil"; general Aydmirov: "Bu df el zrb endirmk lazmdr "ki, daha he bir zaman zlrin glmsinlr

Arannews-Ermnistann ba naziri Nikol Painyan rvanda dediklri azm kimi, Avropada da ial siyastdn l kmycyini nmayikaran kild byan etdi. Avropa urasn ba katibi Yaqlandla birg tkil etdiyi mtbuat konfransnda ermni ba nazir dedi ki, onun byanatlar v mdafi naziri David Tonoyann rhrind ziddiyytli he bir ey yoxdur. Qeyd edk ki, N.Painyan bu szlri Tonoyan AB-da olarkn Azrbaycan yeni razilrin ial il thdid etmsin reaksiyasnda bildirib. N.Painyan Ermnistanda mtbuatn sualna cavabnda demidi ki, gr Tonoyan baqa mvqedn x, etsydi, onu vzifsindn azad edrdi. Nvbti df is Ermnistann hkumt bas Brsseld tcavzkar siyastin haqq qazandmaa ald. Tssf ki, bu df d Avropa urasn rhrliyindn Ermnistann rhrliyinin iddialarna tkpi gstrilmdi. Dzdr, N.Painyan beynlxalq almi admaq n Avropa sfrind slhdn d danb. al lknin ba naziri hrb-zorba glndn sonra "slh cars" statusunda grnmy alb. Rsmi Bak is Painyana artq cavab verib. Azrbaycan Xarici lr Nazirliyi Ermnistann ba nazirinin Strasburqda jurnalistlr aqlamasnda "tklifimiz Azrbaycann Qaraba mslsind istifad etdiyi gcdn istifad, gcdn istifad il hdml v hrbi ritorikadan imtina etmsidir" fikrin mnasibt bildirib. "Btn beynlxalq ictimaiyyt Azrbaycann beynlxalq tanm srhdli rivsind razi btvlyn tanyr v BMT T-nin 1993-c il tarixli 4 qtnamsind Dalq Qaraban Azrbaycann ayrılmaz trkib hissi oldu vurulanaraq, ial ermni qvvlrinin Azrbaycann ial olunmu btn razilrindn drhal, tam v qeyd-rtsiz xmas tlb olunur. Gcdn istifad olunmamasn tklif edn ermni ba nazirini blgd davaml slh, thksizlik v rifahn tmin olunmas namin z lksinin silahl qvvlrini Azrbaycann ial olunmu razilrindn xarlmaz istiqamtind beynlxalq ictimaiyytin tlbirin uyun olaraq txirsalnmaz addmlar atmaa arrq", - XN byan edib. Lakin Ermnistann konstruktiv mvqedn ox uzaq olduunu el son mahidlr d tsdiqlyir. al zonasnda ermni hrbi birlmlrinin hrbi tlimlr keirmsi, bir sgrimizin hid olmas ialnn sl mahiyyetini ortaya qoyur. Dalq Qaraba mnaqisinin hll prosesi rivsind aparlan danqlarn nvbti mrhlsi is 15 apreld ba tutacaq. Mnaqi trflrinin xarici ilr nazirlri - Elmar Mmmdyarov v Zoqrab Mnatsakanyan Moskvada bir araya glck. °lham liyev-Nikol Painyan gr Vyanada ile ilgili grsel sonucu Martn 29-da keiriln lham liyev-Nikol Painyan grndn sonra prosesdki rolunu yenidn aktivldirn Rusiyann nvbti gr ev sahibliyi etmsi diqqt kir. Politoloq, sabiq dvlnt maviri Qabil Hseyinli publika.az-a aqlamasnda bildirib ki, Moskva grnd konkret nticlrin ld olunmas mmmaldr: "nki Ermnistann trfindn hdsiz drcd "rngarng" fikirlr ssindirilir. Msln, Painyann hyat yolda Amerikada x edir v deyir ki, mharib balasa, olu il birlikd lind avtomat tutub cbhy gedck. ndi gl, bu ifaddki mntiqi a v bu qadnn n sylmk istdiyini baa d. Halbuki bu qadn ermni qadnlar adndan slh platformalar tkil edir, slh arlar edir. O biri trfd is lin silah alb Azrbaycann yeni torpaqların istilas n olu il birlikd hcum kmk niyyetini aqlayr. Painyan Vyana grndn sonra dedi ki, danqlarda ciddi mslr mzakir olunmayb. sas msl qondarma Dalq Qaraban danqlar prosesin qatlmazn mzakir etmk idi. Gznn iin qdr yalan danan bu adam bu grnd sonra da yeni moizlr syly bilir. Alna gln istniln fikirlrdn dana bilir. Blk Rusiya z roluna diqqt kmk, danqlarn iplrinin onun lind olduunu isbat etmk n Lavrovun simasnda proses bir qdr praqmatik grkm ver, onu nticli danqlar mcrasna ynd bilir. Dorudur, biz "Lavrov plan"ndan, Rusiyann istklrindn el d ciddi nticlr gzly bilmrik. Amma hr halda, Rusiya dnya ictimai ryini myyn qdr tmin etmk n trflrin blli bir razla glmsin sy gstr bilir. Rusiyann hr zaman dilind zbr tutduu ar 5 rayonun geri qaytarlmas, onun vzind Dalq Qaraba n mvqqti statusun myyn edilmsidir. Azrbaycan trfi bunu he cr qbul ed bilmz. gr bu ba vercks, yen d konsensusa nail olmaq mmkn olmayacaq. AB v Avropa dvltrinin bir oxu bir msld haqldr: qeyd-rtsiz danqlara getmk lazmdr. Btn kemi sovet mkanna daxil olan btn mnaqilrd eyni yanamalardan istifad etmk lazmdr" Danqlarn slh apardna he ermnilrin zlri d inanmr v sava riskinin byk olduunu dmn d etiraf edir. "Dalq Qaraba mnaqisi mharib il hll edilck. Proses bizim thksizliyimizin mhkmnlmsi istiqamtind getmlidir. He kim indiy qdr danqlarla razilri vermyib, yaxud almayb". Bu bard ermni politoloq Levon irinyan deyib. (Publika.az) irinyan ardncs srsim iddialarn davam etdirrk deyib ki, mharib balasa, ermni hrbi birlmlri Kr-Araz aylarna qdr razilri tutacaq. Qeyd edk ki, "komandos" lqbli general Arkadi Ter-Tadevosyan bir ne gn vvl Azrbaycann digr

razilrini ialla hdlyn mdafi naziri David Tonoyan sritsizlikd gnahlandrmd. "Bu, onun tcrbsizliyindn v sritsizliyindn irli glir. gr snin xarici diplomatiyan istniln sviyyd deyils, hans hrbi mliyyatlardan danmaq olar? kincisi, bu gn Ermnistan ordusu hcum mrini yerin yetirmk gcmd deyil. Mn Tonoyana mslht grrdim bu cr byanatlarda zn glnc vziyyt saxlamasn. Bu yaxnlarda Meridki Aqarak batalyonunda nlrin yaand hamnza bllidir. Bunlar sadc qlcmdr"-ermni general demidi. Dalq Qaraba danqlarn yekunlarn rh edn Chatham House Kral Aradrma Mrkzi thlilini yayb. Mqalnin mllifi Lorens Broers qeyd edib ki, Azrbaycanla Ermnistan arasndak hazrk slh prosesin mahiyytini danqlarn 3 mzakir plan izah ed bilr. Birinci plan azrbaycanllarla ermnilr arasnda tmaslarn brpas kimi etimadn artrlmas zr tdbirlri nzrd tutur. Atksin monitorinqin daha ox ehtiyatlarn ayrılması ikinci gndm aid olan mslr arasnda qeyd olunur. Bu, Ermnistan v Azrbaycan liderlrindn glck manevr imkanlarn daralda bilr "siyasi yatrm" tlb edir. Planda olan nc mqam ermni qvvlrinin "ial olunmu razilrdn" xarılması, qaqlarn qaytarılması v Dalq Qaraban statusuna dair "byk slh sazii" zr addmlar hat edir. Thlilinin fikrinc, danqlar ikinci gndmd iliib qalb. rvansa israr edir ki, 3-c gndm aid "substantiv danqlar" yaln z thlksizlik tdbirlrinin tmin edilməsindən sonra ba tuta bilr. Thlil sasn, 3-c gndm kemk Nikol Painyann islahatlar layihəsini zrb altna qoya bilr, nki razi gztli siyasi chtdn thkli addmdr. Danqlar bloklaman da z mnfi fsadlar ola bilr. Ermninas alim Qafar axmaql da "Yeni Msavat"a aqlamasında dmnin mkrindn v sava thlksinin real olmasından dand: "Mn xsn Ermnistann yeni rhrliyindn frqli yanama gzlirm. Ermnistanda yntimd kim olur-olsun, Azrbaycana qar siyast dyimyck, ial olunmu razilrin geri verilməsindən sbt bel getmyck. Danqlar yolu il Qaraba mslsinin hlli perspektivi he vaxt olmayb, bundan sonra da ns gzlmk zn aldatmaqdan baqa bir ey deyil. XN balar da , dvt balar da indiydk sayn itirdiyimiz qdr grlr keiriblr. Ermnistan aq kild iddia edir ki, Dalq Qaraba onlara mxsusdur v bu mvqeyindn he bir addm bel kilmyib. Biz d eyni cr - Dalq Qaraban bizim olduunu deyirik. Ne ki, Ermnistan mcbur edck addmlar atlayb, bu lk islah olunan deyil. Bu gedil n gzlnilir? lbtt, balanacaq mharib d Qaraban taleyini hll edck". Ehtiyatda olan zabit, general Yaar Aydmirov "Yeni Msavat"a bildirdi ki, Qarabada byk savan balanmas an mslsidir: "Sizi min edirm ki, bu, hr an ba ver bilr. Ermnistann ba nazirinin v mdafi nazirinin son xlar, hminin Qarabadak iri miqyasl hrbi tlimlri d baqa varianta yer qoymur. Artq bizim sbir kasamz dolmaq zrdir. Ona gr d Ermnistana kskin cavab vermyin vaxt glib atb. "Keinin buynuzu qananda obann omana srtr" deyiblr. Ermnilrin davranlar da o msly bnzyir. bh etmirm ki, bizim ordu dmn tutarl cavab verck, grk onda kim yalvaracaqlar? Humanitar yardmla aldqlar silahlarlam bizim qarmza xacaqlar?" General dedi ki, ermni trf Azrbaycan qcqlandrmaqla zn qbir qazr: "Aprel dylrind adlar, drslrini aldlar. Bir az zlrin glndn sonra yen d rnlmy balayblar. Bu df el zrb endirmk lazmdr ki, artq he bir zaman zlrin glmsinlr". Yaz apa hazrlanarkn rsmi Baknn nvbti mvqeyi yayld. XN-in mtbuat xidmtinin aqlamasında bildirilib ki, Painyann mnaqinin hlli kontekstind tez-tez byan etdiyi "slh mhitinin yaradılması" Ermnistan ial qvvlri Azrbaycan razilrindn geri kilmdn v oradan zorla qovulmu azrbaycanl mcburi kknlr geri qaytmadan mmkn deyil: "Ermnistan rhrliyi bunu aydn kild baa dmlidir. gr "A" deyilirs, "B" d deyilmlidir. Bunlar ayrılmaz sbb-ntic laqsind olan mqamlardr". XN qeyd edib ki, btn blalarn kknd duran sbb mhz Ermnistann Azrbaycana qar yrtdy tcavzkar v ial siyastidir. "Nticlr is, slh v qarqlq etimad mhitinin yaradılması da daxil olmaqla yerd qalan digr mslldir. Bu, bir aksiomdur"-XN-in byanatnda deyilir. slind rsmi Bak Ermnistana "yol xritsi"ni tqdim edib. Xatrladaq ki, Azrbaycan prezidenti bu gnldr mharibnin bitmdiyini sylmidi. Mdafi naziri Zakir Hsnovsa "Tonoyanla rvanda grcyik"-xbrdarln edib. E.Mmmdyarov is deyib ki, "mniml anlamayan Zakir Hsnovla anlamlal olacaq". ndi seim ial lknindir...//Yeni Msavat